

## Güney Azərbaycan milli-elmi və ədəbi şəxsiyyətləri

# MƏHƏMMƏDTAGI ZEHTABİ (Kirişçi) VƏ ONUN "İRAN TÜRKLƏRİNİN ƏSKI TARİXİ" KİTABI

Xalqımızın fikir, düşüncə, mübarizə tarixində elə şəxsiyyətlər olmuşdur ki, sağlığında həqiqi qiymətlərini almamış, əksinə, millət yolunda fədakarlıqları çox vaxt onları yurdlarından didərgin salmış, olmazın məşəqqətlər, həbslər, sürgünlərlə üz-üzə qoymuşdur. XX yüzillikdə xalqımızın maarifi, milli oyanışı, dil tarixinin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş professor Məhəmmədtəgi Zehtabının də sağlığında şəxsiyyəti və yaradıcılığı ictimaiyyət tərəfindən gərəyincə öyrənilməmişdir. İstər şah rejimi dövründə, istərsə də sonrakı İran mühitində Azərbaycan dilinə, tarixinə, etnik mənsubiyətinə, coğrafi, siyasi mövqeyinə şovinist baxışları rədd edən M.Zehtabi bir çox elmi, publisistik əsərlər yazmış, xalqının istək və arzularını əsərlərində əks etdirməyə çalışmışdır.

Yorulmaz alim, tədqiqatçı, fəal mövqeli vətəndaş Məhəmmədtəgi Zehtabi bir çox ədəbi, tarixi, elmi, siyasi kitabların müəllifidir. Bu əsərlər içərisində "İran türklərinin əski tarixi" xüsusi əhəmiyyət kəsb edir.

M.Zehtabi, uzun illərin elmi araşdırılmalarını ciddi təhlil və nəzəri əsaslarla zənginləşdirərək ömrünün qurub çağında bütün elmi, ədəbi axtarışlarının, səfər və təəssüratlarının yekunu kimi 880 səhifəlik "İran türklərinin əski tarixi" adlı fundamental əsərini yaymışdır.

Əsərdə M.Zehtabi təkcə dilçiliyi deyil, tarixçi, etnoqraf kimi indiki İran ərazisində yaşayan türklərin etnik mənsubiyətini və dilini saxtalaşdırın fars şovinizminə qarşı çıxaraq sübut edir ki, farsların on qabiləsi ilk dəfə Miladdan 900 il əvvəl İran yaylasına gelmiş, Elam şahzadələrinin hakimiyəti altında olan Kirman əyalətində yurd salıb yaşamışlar. Lakin bu ərazilərdə türklərin 3500 il əvvəl məskunlaşdırıldığı qeyd olunur. Dəqiq faktlarla müqayisələr zəminində əsl həqiqəti üzə çıxaran alim bu gün İran ərazisində Azərbaycan dilinin milli mənsubiyətini şübhə altında saxlayan saxta alımlarə ciddi cavab vermiş olur.

Kitabda, həmçinin yerüstü abidələrimizin ən qədim xəritəsi çəkilir, Hind-Avropa xalqlarının bu insan məskəninə axınına kimi qurulan dövlətlərin və mədəniyyətlərin etnik, dil və kök baxımından türklərə aid olduğu sübut edilir.

Professor M.Zehtabının uzun illərin gərgin axtarışları, davamlı müqayisə, şərhələr, faktların sintezi və analizi hesabına gəldiyi nəticə "İran türklərinin əski tarixi" əsərində belə ümumi-ləşdirilir: "Arazın şimalında və cənubundakı qədim Azərbaycan torpaqları türk etnoslarının əski dil, mədəniyyət, məişət mərkəzləri - Vətənləri olmuşdur".

Mövzunun aktuallığını nəzərə alaraq kitabı cüzi ixtisarla oxucularımıza təqdim edirik.

### (əvvəli 1 fevral tarixli sayımızda)

Şimali və qismən Cənubi Azərbaycanda yaşmış Sakasenlər şübhəsiz həmin sakalar və ya uzunpapaqlıllardı ki, Arazın şimal və cənub sahilərində yaşayırdılar. Bunlar ərazi cəhətdən mi-diyanın tərkibində olsalar da, siyasi cəhətdən əhəmənilərə tabe deyildilər. Çünkü Kadusiler bugünkü Qaradağın meşəli dağlarında yaşamış və midiya ilə sakasenlər arasında məsafə yaratmışlar. Kadusilər el həyatı keçirir və heyvandarlıqla məşgül olardılar. Kadusilər ilk dəfə Kir öz babası Astiyakın sərkərdəsi olaraq onlara qarşı döyüdükdən sonra midiyalılara tabe oldular. Lakin bu tabelilik davam etmədi. Əhəmənilər sakraflığa tabe deyildilər. Eradan əvvəl 404-cü ildə II Ərdəşir kadusilərə qarşı ordu yeritsə də, buna müvəffəq olmadı. Qədim yunan tarixçisi Truqu Pumpənin rəvayətinə görə, III Ərdəşir (eradan əvvəl 338-359) bir daha kadusilərin üstünə ordu göndərdi və bundan sonra III Dara da kadusi pəhləvani ilə vuruşdu. Lakin kadusi elləri əhəmənlilərə tabe olmadılar.

Demək, əhəməni şahları Şimali və Cənubi Azərbaycanın bu ellərini özlərinə tabe edə bilmədilər. Yalnız Atropat el qaydaları ilə ağıllı hərəkət edərək onları özüne müttəfiq etdi. Etnik və dil cəhətdən bu ellərə yaxın və qohum olan Atropatin yəqin onların arasında dostu, tərəfdarı və tanışları olmuşdu.

III Ərdəşir - Oxos zamanında terror,

təzyiq və sairə ictimai-siyasi və iqtisadi təzyiqlərə əlavə oldu. Onun səltənəti dövründə bütün məhkum milletlərin vilayətlərində üsyənlər başlandı. Şah ancaq bu üsyənləri yatırmaqla məşgül idi. Nəhayət, III Ərdəşir - Oxos eradan əvvəl 338-ci ildə saray böyüklerinin biri olan Baqvas tərəfindən zəhərlənib öldürüldü. Həmin saray adamı III Ərdəşir - Oxosun oğlu Arasesi şah elan etdi.

III Ərdəşir - Oxosun əlindən nadir halda saray adamları qurtara bilmışlər. Bunlardan biri Otesa idi. Otesanın üç qızı var idi. Bunların biri Troşat idi ki, sonra İsgəndərin arvadı oldu. Arses iki il sonra, eradan əvvəl 336-ci ildə Baqvasın sözünə baxmadığı üçün onun tərəfindən öldürüldü. III Ərdəşirin nəslindən heç kim qalmadığı üçün Baqvas II Daranın oğlunu III Dara adı ilə şah elan etdi. III Dara Baqvası öldürdü.

Bütün əhəmənilər dövrü, xüsusilə 100 il ərzində sarayın fitnəkarlıqları, terror və dəhşətlərin həddini aşması məhkum və əsir xalqları təngə gətirmişdi. Onlar dərin və ümumi üsyən ərefəsində idilər. Bu zaman eradan əvvəl 334-cü ildə Makedoniyalı İsgəndər İranə hücum etdi. Bu hücum qəddar Əhəməni şahlarının yunan torpaqlarına səbəbsiz hücumu və orada törətdiyi cinayətlərə cavab idi. Mührəbə may ayında Qərniq çayı sahillərində baş verdi. Xalqın və məhrum millətlərin nara-



dər Təxticəmsidi - əhəmənilərin paytaxtını oda çəkdi və əhəmənilərin bu yaramaz həkimiyətinə son qoydu.

### Atropaten Dövləti

### Midiya Atropaten dövlətinin yaranması

İsgəndərin ildirimsüretli hückumlari əhəmənilər hökmətini köksüz bir hökumət kimi aradan qaldırdı. Yunan milləti Xaşayarşanın Yunanistana vəhşi və səbəbsiz hücumunun intiqamını aldı. Farslar yunanlıllara tabe oldular. Əhəmənilərin bütün əraziləri İsgəndərin əlinə keçdi. İsgəndər farslarla qohum olaraq həmişə onları özünə tabe saxlamaq istədi. İsgəndər əsgərlərini və ordu başçılarını İran qızları ilə evləndirdi və fars gənclərini yunan ordularında xidmət etməyə qəbul etdi.

M.M.Diakonov İsgəndərin bu siyasetini belə göstərmisdı: Belə bir müşkülün həlli nəticəsində yalnız fatehərlə məğlub olmuşların birləşməsi ola bilərdi. Şahın özü Daranın qızı Əstatir və III Ərdəşirin qızı Parisatid (Piroşat) və evləndi. Bundan əlavə, İsgəndər bir qrup iranlı gənci öz ordusunda qulluğa qəbul etdi. Və onlara Makedoniya üslubu ilə hərbi təlimat keçdi. Bu gənclərə epiqon deyirdilər. On min yunanlı kişinin on min iranlı - fars qızı ilə az müddədə görüşüb evlənməsi onu göstərir ki, fars qızları bu evlilikdən istiqbal etmişlər.

Demək ki, İsgəndər yunanlı və fars iranlıdan əmələ-gelme bir millət yaratmaq fikrində idi. İsgəndər təkcə farslar və basqa millətləri deyil, hətta bir sıra millətlər o cümlədən midiya millətini də özünə tabe edə bilmədi. İsgəndərin özü bugünkü Azərbaycan torpaqlarına addım da basmadı. İsgəndərin hücumu zamanı Qərbi Midiyanın (bugünkü Azərbaycan) Atropat adlı müdrik, uzaqqorən, ağıllı və siyasetçi başçısı var idi.

(davamı növbəti saylarımızda)



zılığı nəticəsində əhəmənilər məhv oldular.

İsgəndərin ilk hücumundan pars qoşunları və onların komandanları olan əhəməni şahzadələri biabırçı şəkildə məğlub oldular. Bu məğlubiyətin davamı eradan əvvəl 330-cu ildə Isos bölgəsində baş verdi. Bu mührəbəyə III Dara döyüş meydanına 250 min piyada və 50 min atlı gətirmişdi. Döyüşlər zamanı fars orduları darmadağın oldu, sarayın iç üzü hamiya aşkar oldu. Bir neçə mührəbədən sonra nəhayət, eradan əvvəl 331-ci ildə İsgəndərlə III Dara arasında "Gaevgamel = Göggmel = Gəm = cəm" adlı bölgədə qanlı döyüşlər başladı. Bu döyüşdə III Dara 200 min piyada, 45 min atlı döyüş meydanına gətire bilmişdi. Dara görünməmiş və biabırçı veziyətdə məğlub olub döyüş meydanından qaçıdı. Nəhayət, eradan əvvəl 330-cu ildə öldürüldü. İsgən-